



Mehdi Nalbndi: "Qaraba slam torpadr" dedikd, Qaraban Azrbaycana aid olmas nzrd tutulur

Qafqaz msllri zr ekspert Mehdi Nalbndi Qarabada ba vern son hadisrl bal "Anac"-a msahib .verib, Qaraba mnaqisinin nticlri v digr maraqi msllr toxunub

AranNews – Qaraba muuml;naqisi bu guuml;nld yenidn duuml;nyann xbr balna çevrilib. 30 il bundan vvl balam muuml;harib hl d az-çox davam edir. Bu arada Ermnistan Azrbaycann razilrindn bir hisssini ial etmidir v Azrbaycan houml;kumti rann sirgnilmyn kouml;myin baxmayaraq ial edilmi razilrini geri ala bilmdi. Buguuml;n uzun zaman ötmsin baxmayaraq, Ermnistan v Azrbaycan arasnda muuml;harib odu arabir alovlanr v bir muuml;ddtdn sonra yen sakitlir. Azrbaycan houml;kumtindn frqli olaraq bu ölk xalqnn çoxu ial edilmi razilri geri almaa israrldr. Bu msl beynlxalq v Qafqaz msllri üzr thlilçilrin diqqtini özün clb etmidir. “Anac” nformasiya Agentliyinin muuml;xbiri Hamid Xosrovahi cuuml;m axam Qafqaz msllri üzr ekspert Mehdi Nalbndidn Qarabada son douml;yülrin nticlri il :bal muuml;sahib almdr. Muuml;sahibni siz tqdim edirik

slam torpann mnas

?Qaraba bizim üçün sas msldirmi - Heç bir ü&bh yoxdur ki, Qaraba bizim üçün sas - bir msldir. Bunun bir neç sbbi vardr. Birincisi odur ki, bizim qonulumuzda muuml;harib ba verib v qonumuzun torpaqlarnn bir hisssi ial edilib. Ölkemizin ialçlq leyhin siyast tutmasna diqqt etmkl, biz .özünü muuml;dafi edn trfi, yni Azrbaycan dstklyirik Uuml;stlik, Qaraba mslsi muuml;rkkb bir mouml;vzudur. Bir çox& .ölk Qaraba mslsin daxil olmaa çalrlar Qaraba mslsind digr bir mouml;vzu is bizi özün mul etmi bir sra suallardr v bu suallar bzn bizi hdf ald üçün ona cavab vermi v öz mövqeimizi muuml;ynn etmliyik. Bizim mövqeimiz budur ki, Qaraba slam torpadr. Biz “Qaraba slam torpadr” dedikd, Qaraban Azrbaycana aid olmasn nzrd tuturuq. Ona gouml;r d gr bir ölk huuml;cum olarsa v o ölk özünü muuml;dafi vziyytind olsa v bu muuml;dafid bir ks hlak olsa, bizim baxmzda o, hiddir. Burada hmin .muuml;nasibtl bu douml;yüd hid olanlarn aillrin basal veririk

Muuml;naqi, ya muuml;harib?-Qaraba qan istyir

Qaraba muuml;haribsind bizim faliyytimiz ndn ibart olmudur? alçnn, - ?ya iala mruz qalmn xeyrin olub Bu suala yax olard ki, Qaraba muuml;haribsind itirak ednlr cavab versinlr. - Qaraba muuml;haribsind itirak etmi zizlrimizdn bzilri öz xatirlrini bölüüblr v biz onlar eitmiik. Bu muuml;haribd biz Azrbaycan trfin hrbi tlim verirdik, xalq yardmlar gouml;ndrirdik, bu ölknin elektrik .enerjisini tmin edirdik. Bunlar aydn v mlum msllrdir Qaraba muuml;haribsind bizim faliyytimiz çox ffaf v aydnrd, lakin onu .mediaya çxarmaqda çox zif ml edirik Tssüflr olsun ki, Qaraba muuml;haribsindki faliyytlrimiz gizli qalmdr. ndi

keçmi seyr etmyi lazm bilmirm. Qaraba müharibsinin ba verdiyi 30 il müddtind bir çox hadislr ba vermidir. Müharib indi münaqiy çevrilib v siyasi mövzular bu müharibnin tyindn yapb v ona siyasi mahiyyet verib, Qaraban siyasi mahiyyeti onun hrbi v razi .mahiyytin qalib glib

Müxtrif trflr bir-birlini ittihamlandrr v bzn digrlini bu mövzuda tqsirkar göstrmy sy edirlr. Tssüflr olsun ki, slam ölklrinin heç biri bu msly daxil olmayb. Amma uzun müdtt ötdükdn sonra bu msld hadislrin ba verdiyini görürük. Bu son bir neç günd Qaraba mntqsind hadislrin gediat iddtlnib. Mntqd iki gün qardurma davam etdi, bir gün ara verdikdn sonra tzdn balad. Bu bir neç günd Azrbaycan Respublikasnn xarici ilr naziri öz vzifsindn uzaqladrld v bu .ölk prezidenti öz nitqind aydn v ffaf mövqe srgildi

Müzakir masasnda Azrbaycann li bodur

Bzilri bel hesab edir ki, ran müharibnin bitmsini istmir. Bzilri d - münaqinin hll olunmamasnn sbbini daxili ixtilaflarda görürler. Digr bir qrup is bel inanr ki, ilk v son sözü Rusiya demlidir. Sizin ?fikriniz ndir

Siz Rusiyann adn çkdniz. Lakin digr ölklr d bu msly müdaxil - edir. Bu böhranda hr ks Qarabadan öz payn istyir. Mn inanmram ki, .Qaraba böhran tkc ruslara aid olsun

Mn el glir ki, müzakir masas arxasnda oturmaq üçün li dolu olmaq lazmdr. Amma bu msld Azrbaycann li bodur. Çünki torpan kimin lind olmas sas msldir v o da bugün Ermnistann linddir.

Azrbaycann demk olar ki, müzakir üçün heç nyi yoxdur. Ona gör d Qaraba azad etmk istyirs, hal-hazrda yegan yol müharib meydannya sözünü demkdir. Bzilri Qarabala bal müxtrif sözlr danrlar, lakin bugün Qaraba azad edck bilck !tk yol, qandr

Xalq iradsi v hökumt passivliyi

Qaraba geri almaq üçün Azrbaycan hökumti irad - ?göstrimi

Müxtrif vaxtlarda bu irad olmudur. Lakin hadislrin davam göstrdi - ki, bu irad siyasi xarakter damdr. Yni hücum ba verib, lakin qsa müddtd müzakir il sonlanb. Ibtt, Azrbaycan xalqnn Qaraba geri almaa itiyaq son günld göz qabandadr. Xüsusil d Azrbaycann .islamçlar v dindarlar arasında bu id tam irad vardr

Sionist rejiminin Qaraban etnik kimliyin tla v pay istmsi

?Bu hadisd sionist rejiminin rolu ndn ibartdir -

Sionist rejimi son illrd bu mövzuya daxil olmudur v pay istyir. Bir - neç gün bundan vvl Azrbaycann bir sra saytlarnda srailin .Azrbaycann hrbi sirlini Ermnistana vermsi bard xbrlr yayld

Sözüz ki, sionist rejimi hara daxil olsa, o mntqni grginlik smtin sövq edir v yhudi lobbiliyini hmin mntqd artrmaa sy edir. Sionist rejimi özü üçün strateji drinlik yaratmaa çalr. Onun ciddi mqsdrlrindn biri d Qaraba v onun mövzusunun dini v islami

mahiyyt almasna imkan vermmkdir. Ona gör d Qaraba mövzusunu .etnik mövzu kimi göstrmy tla edir

Qaraban azad olunmasnda n sadiq cryan

Bzi islamçlar hbsxanada olmasna baxmayaraq, Qaraban azad olunmas - üçün hökumtl eyni mövqedn çx edirlr. Bu ?mövzu tzad deyilm

Onlar ölkni müdafi etmk üçün n sadiq v n sas - insanlardr. Onlar hökumt trfindn tqsirkar tannmalarna v zindana salnmasna baxmayaraq, Qaraba msIsind çox açq mövqe göstrirlr, mühariby getmy v müharibnin taleyini hll etmy hazr .olduqlarn bildirirlr

Diqqt etsniz, görrdiniz ki, hr axam Bakda v digr hrlrd aksiyalar olurdu. Bu aksiyalarda bir neç cinah ayr-ayrlqda üar verirdi. Onlardan bir cinahnn üar Qaraban azadldr. Digr cinah Qaraban azad olunmasn dini inanca rIndirirdi v bel inanr ki, Qaraba yalnz dini tzahürlrl azad etmk mümkündür. Baqa bir cinah is könüllü mühariby getmk istynlr idi. Bir qrup da separatçlq mqSDLri il .aksiyaya qatlrd v ran leyhin üarlar ssIndirirdi

Qaraba prosesi; Azrbaycann öz siyasi glcyini tyin etmk üçün fürst

?Qaraba münaqisinin glcyini nec görürsünüz - Ouml;tn illrl müqayisd mn el glir ki, bu proses Azrbaycan Respublikas& - xalq üçün bir fürst v imkana çevrilck v bu vasit il öz siyasi glcyini tyin edck, öz hadislrini bu thlil üzrind quracaq. Çünki bu xalq ciddi kild Qaraban azad olunmasn tlb edir.

Ermnistann vziyyti d bir ialç olaraq iqtisadi v siyasi chtdn .müharibni uzun müddt davam etdir bilck raitd deyil ki ölk arasnda mövcud silah vziyyti, xarici qüvvirlrin mntqd hüzuru v pay istmlri Qaraba müharibsinin glcyini tyin etmkd tsirlidir. Lakin ümumi olaraq demk olar ki, Azrbaycan trfdn Qaraba ialdan azad etmk üçün irad olarsa, bu msl tkc fiziki hüzur v .torpaqlar geri almaa baldr

Minsk qrupu v sionist rejimi; mntqd böhrann özyi

N qdr ki, Qaraba münaqisinin hlli Minsk qrupunun öhdsindir, bu msl hll olmayacaq. N qdr ki, Qaraba münaqisinin hlli üçün irli dün sionist rejimidir, bu münaqi hll olmayacaq, üstlik, .regionda böhrann özyin çevrilck

Hmçinin beynlxalq baxmdan siyasi hll yolu ran, Pakistan v Türkiy kimi slam ölkirinin müzakir qrupuna daxil olmasna icaz verilmsi, böhrann hll yolu tkc xristianlara aid edilmmsidir. Digr trfdn Azrbaycan dövli torpaqlar azad etmk üçün yetrinc irad göstrmlidir. Azrbaycan Respublikas islamçlarndan biri mn maraql bir mövzu açqlad. O dedi ki, hal-hazrda zindanda olan islamçlar bizim ölkemizin yusiflridir. nallah, bir gün yusiflrimiz azad olacaq. mam Zamann (c) zühuru zaman biz hm Qaraban, hm d .Qüdsün azadln görcyik

Qaraba, muuml;qavimt cbhsinin bucaqlarndan biridir

Qaraban azad olunmasna n ciddi inam –;htta, n sekuuml;lar adamlar da onu etiraf edirlr–; budur ki, Qaraban azadlıq yolu Quuml;dsdn keccedil;ir, Quuml;dsuuml;n azadlıq yolu is Krbladan. Bu bir üar deyil, bu, ciddi bir ideya v mqsddir. Qaraba muuml;qavimt cbhsinin bir bucana çevrils, azad olacaq. Bizim üccedil;ün Qaraba muuml;qavimt cbhsinin bir hisssidir, amma Qaraban azad olunmasna meyilli olmayan bzilri onun muuml;qavimt cbhsinin bir hisssi olmasna imkan .vermirlr

Qaraban azad olunmas el d lccedil;atmaz deyil. Bu rtl ki, Azrbaycan Respublikas onu azad etmy irad gouml;strsin. ran slam Respublikas v digr slam ölklrind olan irad kimi. Hac likramn qzl souml;zuuml; hl d ;yadmzdadr ki, deyirdi: "H bundan sonradr, Izzi meyxanmizin!"